



“Azərbaycan xalqının özünü, öz dövlətini qoruya bilən əsgərləri, zabitləri, ordusu var”.



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 8 fevral 2025-ci il №10 (2919) <https://mod.gov.az> Qiyməti 30 qəpik

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident, Əziz Qardaşım, İki il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirmiş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.

Azərbaycan bu dəhşətli faciə ilə bağlı qardaş Türkiyənin dərdini bölüşür, kədərinə birlikdə yaşayır. Azərbaycan hər zaman olduğu kimi bu ağır günlərdə də Türkiyənin yanında yer aldı, zəlzələ xəbərinin ilk dəqiqələrindən bir yumruq kimi bütün səviyyələrdə qardaş Türkiyənin ətrafında səfərbər oldu, əlindən gələnlə yardımını və dəstəyi əsirgəmədi. Həmin çətin günlərdə bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə bir döyünürdü.

Bu gün güclü və qüdrətli Türkiyə dövləti Sizin rəhbərliyiniz altında fəlakətin nəticələrinin aradan qaldırılması, zərərçəkmiş bölgədə həyatın və iqtisadiyyatın dirçəldilməsi, insanların yeni evlər və iş yerləri ilə təmin olunması istiqamətində genişmiqyaslı quruculuq işləri həyata keçirir. Qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq Azərbaycanın da öz növbəsində Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-çiyinə olmağından böyük fəxr və qürur hissi duyuruq.

"Bir millət iki dövlət" prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan ölkələrimiz və xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını və həmrəyliyini sübut edirlər. Bu, həmişə belə olub və bu cür də davam edəcəkdir.

Əminəm ki, bir-birinə qırılmaz tellər ilə bağlı olan xalqlarımızın iradəsi ilə zamanın sınaqlarından çıxmış birliymiz və strateji müttəfiqliyimiz daim yaşayacaq, ölkələrimizin rifahı və əmin-amanlığı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu anım günündə bir daha Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznə başsağlığı verirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2025-ci il

Regionda sülhə və sabitliyə xidmət edən sülhməramlı missiya



Əvvəlki illərdə olduğu kimi, 2024-cü ildə də dövlətimiz beynəlxalq hərbi əməkdaşlıq sahəsində səmərəli fəaliyyət göstərdi. Sülhə və təhlükəsizliyə töhfə verən beynəlxalq tədbirlərdə, ölkəmizdə və başqa dövlətlərdə keçirilən Beynəlxalq müdafiə sərgilərində, eləcə də çoxmillətli təlimlərdə Azərbaycanın fəal iştirakı təqdirəlayiqdir və dövlətimizə olan etimadın artığını göstərən amildir.

Təbii ki, beynəlxalq hərbi əməkdaşlıq sahəsində əlaqələrimizin ən böyük hissəsi dost, qardaş və müttəfiq Türkiyə Respublikasının payına düşür. Ulu Öndərlər Heydər Əliyevin "Bir millət, iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bi-

zim sevincimiz, kədəri bizim kədərimizdir" fəlsəfəsi ilə möhkəm təməl malik olan Azərbaycan-Türkiyə qardaşlığı bu gün də inkişaf etdirilməkdədir. Tarixi köklərə və qardaşlığa söykənən iki ölkə arasında əlaqələr siyasi, iqtisadi, hərbi və digər sahələrdə

uğurla davam etdirilir. Böyük dahi şəxsiyyət Heydər Əliyevin xarici siyasət kursunda mühüm yer tutan qardaş ölkə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən da-

ha da inkişaf etdirilir, mövcud olan strateji tərəfdaşlığımızın dərinləşməsinə nail olunur. Elə bir beynəlxalq tədbir, elə bir ikitərəfli, üçtərəfli və çoxmillətli tədbir yoxdur ki, orada Azərbaycan və Türkiyə hərbiçiləri çiyin-çiyinə iştirak etməsin, uğur qazanmasın. Bir faktı da qeyd etmək yerinə düşər ki, Azərbaycan Ordusu rəhbərliyinin ən çox görüşlər, müzakirələr keçirilməsində və mütəxəssislərin qarşılıqlı işgüzar səfərlər etməsində də aparıcı yer məhz Türkiyə Silahlı Qüvvələrinə məxsusdur.

(Ardı 3-cü səhifədə)



Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat

Ağdərədə silah-sursat aşkar edilib

aşkar edilib.

Müdafiə Nazirliyi xəbər verir ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Ağdərə rayonu ərazisində aşkar edilən 1 ədəd SVD silahı, 1 ədəd RPK-74M, 1 ədəd AK-74M, 1 ədəd əl qumbaraatını, 2 ədəd gece görmə cihazı və 1 ədəd avtomat silahı üçün səsboğucu müsadirə edilib.

Azad edilən ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.



2-ci səhifədə

Hərbi institutda NATO proqramı çərçivəsində seminar-məşğələ keçirilib




4-cü səhifədə

Şəhadəti ilə əfsanəyə çevrilən qəhrəman



5-ci səhifədə

İlk azərbaycanlı vitse-admiral - İbrahim bəy Aslanbəyov



6-cı səhifədə

O, yaralı döyüşürdü...



“Qış təlimi-2025”in “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib



Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşeliq aparatının və digər iştirakçı dövlətlərin hərbi nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik məlumatlar monitorada və ərazinin sxemi üzərində təqdim olunub, videobağlantı vasitəsilə bölmələrin fəaliyyəti haqqında zabitlərin məruzələri dinlənilib.

Qonaqlar şərti əməliyyatların icrası zamanı hüquqi məlumatlandırma və medianın idarə olunması məntəqələrinə



Türkiyə Respublikasının Qars şəhərində "Qış təlimi-2025" birgə təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Müdafiə Nazirliyi xəbər verir ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordununun (ƏÜO) komandanı general-mayor Kənan Seyidov, Azərbaycan Ordusu Quru Qoşunların komandanının müavini general-mayor İlqar Lətifov, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroglu, eləcə də Azərbaycan



baxış keçirib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda "Qış təlimi-2025"ə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən maraqla izlənilib.

Plana uyğun olaraq, əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilas etmə tədbirləri və döyüş təminatı üzrə fəaliyyətlər həyata keçirilib.

Təlimin ssenarisinə əsasən, artilleriya qurğuları, zirehli texnika, döyüş təyyarələri və helikopterlərdən qanunsuz silahlı birləşmələrin sığınacaqları, texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər.

Təlimdə ölkəmizi təmsil edən Əlahiddə Ümumqoşun Ordununun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında simpozium keçirildi



Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında tibbi-elmi araşdırmalara həsr olunmuş təqdimat və simpozium keçirildi.

Simpoziumda Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəhbəri, Baş Klinik Hospitalın və Mərkəzi Hərbi Poliklinikasının əməkdaşları iştirak etdilər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan

Respublikasının Dövlət Himni səsləndirildi.

Simpoziumda çıxış edən Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Anar İsmayilov ölkəmizin səhiyyəsinin dünya standartlarına uyğun qurulmasının hərbi tibb sahəsinin inkişafında mühüm rol oynamasından, tibb elmində baş verən yeniliklərin səhiyyə sisteminin inkişafını irəli aparmasından, müasirləşməsinə stimül olmasından, Müdafiə Nazirliyində ilk dəfə olaraq Baş Klinik Hospitala və Mərkəzi Hərbi Poliklinikaya mü

raciət edən xəstələr üzərində aparılan tibbi-elmi araşdırmalardan, ortaya qoyulan yeni praktik müalicə yanaşmalarından, Nevrologiya və Dermatologiya bölməsində aparılan elmi tədqiqatın nəticələrinin məqalə olaraq Q1 indeksli beynəlxalq səviyyəli elmi jurnalda dərc olunaraq PubMed, Scopus, Web of Science kimi beynəlxalq tibbi-elmi platformalarda indekslənməsindən danışdı.

Tibb xidməti polkovniki bildirdi ki, dərc olunan məqalələr sayəsində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı və Mərkəzi Hərbi Poliklinika geniş xəstə qrupuna göstərdiyi çeşidli müasir yanaşmalarına görə dünyada tanınıb.

Mərkəzi Hərbi Poliklinikasının dermatovenerologiya kabinetinin rəisi, tibb xidməti kapitanı İrfan Qəhrəmanov və nevrologiya kabinetinin rəisi, tibb xidməti kapitanı Cavid Şəfiyev vurğuladılar ki, hərbi poliklinikaya neyrodermotitlə müraciət edən xəstələrə ilk dəfə olaraq sadəcə dəri deyil,



həm də mərkəzi sinir sistemine yönəlməli müalicələr təyin olunub. Müalicə nəticəsində üç ay sonrakı müşahidələr göstərib ki, bu xəstəlik sadəcə dəri ilə deyil, həm də mərkəzi və periferik sinir sistemi ilə əlaqəlidir. Dəri üzəri krem müalicələri ilə yanaşı, sistematik nevroloji psixiatrik dərmanların da istifadəsi məqsəduşundur. Bu dərmanların istifadəsindən sonra xəstələ-

rin həyat keyfiyyəti təkrar incələndikən müsbət irəliləyişlər diqqətini cəlb edib. Bu müalicə metodu dünyada ilk olduğuna görə beynəlxalq jurnalda dərc olunmağa layiq görüldü.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

**Kapitan
Günay TAGIYEVA
"Azərbaycan Ordusu"**

Hərbi institutda NATO proqramı çərçivəsində seminar-məşğələ keçirilib

Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində "Hərbi dənizçilik sahəsi üzrə ingilis dilində radioəlaqə" mövzusunda seminar-məşğələ keçirilib.

Proqrama uyğun olaraq, hərbi dənizçilərin dəniz əməliyyatları zamanı gəmilər və birləşmələr arasındakı radio-rabitə, eləcə də fəlakət, föv-

qələdə hallar, axtarış-xilas etmə tədbirlərində "Standart Dəniz Rabitəsi" ifadələrindən istifadə üzrə brifinqlər təqdim edilib. Seminarın ilkin mərhə-

ləsində qazanılan nailiyyətlər və növbəti mərhələdə yarana biləcək suallar ətrafında fikir mübadiləsi aparılıb.

Seminarın keçirilməsində əsas məqsəd hərbi dənizçilərin dənizçilik sahəsində ingilis dilində beynəlxalq terminlərin istifadəsi ilə effektiv ünsiyyət üçün zəruri olan bilik və bacarıqlarının artırılmasıdır.

"Azərbaycan Ordusu"





Regionda sülhə və sabitliyə xidmət edən sülhməramlı missiya

(Əvvəli 1-ci səhifədə)

Bu gün Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bellidir. İkinci Qarabağ müharibəsinin ilk günlərindən qardaş Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstək verməsi, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın haqq savaşında tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın və Azərbaycan xalqının yanında olduğunu bildirməsi Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu yüksəltməklə əldə etdiyimiz möhtəşəm tarixi Zəfərdə mühüm rol oynadı. 30 ilə yaxın işğala son qoyulmasında, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasında qardaş Türkiyənin mənəvi-siyasi dəstəyini dövlətimiz və qədrbilən xalqımız heç vaxt unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyun - Milli Qurtuluş Günündə imzaladıkları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" ilə bu birliyin, dostluğun və qardaşlığın yeni dövrü başladı. Bu mühüm tarixi sənəd iki dövlətin ümumi maraqlarının qorunmasında, eləcə də regional və strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəklidə əlaqələndirilməsində mühüm rola malik olmaqla yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını da bir daha təsdiqlədi.

Azərbaycan və Türkiyə respublikalarının Müdafiə nazirliklərinin rəhbər nümayəndələrinin mütəmadi keçirilən görüşləri də iki ölkə arasında mövcud olan müsbət, strateji



mübadiləsi aparılır. Müzakirələr zamanı birgə əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanır və hər iki ölkənin bu proseslərə verə biləcəyi töhfələrdən danışılır.

Rəsmi səfərlər zamanı terrorizm və separatizm fəaliyyətlərinin davam etdirilməsinin regionda sülh və sabitliyin bərqərar olmasına, iqtisadiyyatın inkişafına, eləcə də beynəlxalq layihələrin təhlükəsizliyinə birbaşa təhdid olduğu, eləcə də regiondakı qüvvələrin bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdlərinin qəbul edilməz olduğu da xüsusilə qeyd edilir.

Hər iki ölkənin müdafiə nazirləri görüşlər zamanı vurğulayırlar ki, istər regiona qonşu ölkələrdə, istərsə də digər bölgələrdə baş verən münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə nizamlanması zamanın ən vacib amilidir.

İstər rəhbər heyətin, istərsə də mütəxəssislərin görüşləri zamanı əldə edilmiş razılaşmalara əsasən ikitərəfli, üçtərəfli, eləcə də çoxmillətli for-

tından sonra regionda yaranmış yeni reallıqlar nəzərə alındıqda aydın görünür ki, Türkiyə ilə Azərbaycan, eləcə də region dövlətləri arasında digər sahələrdə olduğu kimi, çoxtərəfli hərbi əməkdaşlığın rolu daha böyük əhəmiyyət kəsb edir. Çünki istənilən ölkənin inkişafı bütün sahələrdə qarşılıqlı maraqları təmin edən səmərəli əməkdaşlığın qurulmasından asılıdır.

Bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də uğurla inkişaf etməkdədir və hesab edirik ki, perspektivləri daima pozitiv olacaqdır. Çoxtərəfli əməkdaşlıqla yanaşı, Türkiyə ilə ölkələrimiz arasında mövcud əməkdaşlıq formatı dövlətimiz üçün böyük əhəmiyyətə malikdir və daima diqqət mərkəzindədir.

Onu da qeyd etmək yerinə düşər ki, bu gün dünyada baş verən hadisələr, yeni çağırışlar və təhdidlər qarşılıqlı məsləhətləşmələrin aparılmasını, mövqelərin uzlaşdırılmasını zəruri edir. Bu şəraitdə ölkələrimizin müdafiə potensialı və hərbi qüdrəti bizim təhlükəsizliyimizə əsas zəmanətdir. Bu baxımdan regionun təhlükəsizliyinə təhdid törədən terrorizmlə, separatizmlə və digər bu kimi neqativ təzahürlərlə mübarizədə səylərin birləşdirilməsi olduqca vacibdir.

Hər iki dövlətin ordusunun üzərinə düşən vəzifələrdən biri də bölgədə sabitliyin qorunub saxlanılmasını təmin etməkdir. Keçirilən birgə təlimlər məhz sözügedən vəzifənin müvəffəqiyyətlə yerinə yetirilməsinə xidmət edir, zamanın zəruri tələbidir.

Təqdirəlayiq haldır ki, təlimlərin keçirilməsi hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi istiqamətində müsbət nəticələr verir və bu hal müasir mərhələdə böyük əhəmiyyət kəsb edir. Müdafiə sahəsində əməkdaşlıqda geniş imkanlar mövcuddur və keçirilən təlimlərdə bütün ixtisaslar üzrə hərbi qulluqçuların peşə bacarıqları ilə bağlı təcrübə mübadiləsinə şərait yaradılır və bölmələrinin döyüş hazırlığının səviyyəsinin artmasında mühüm rol oynayır.

Sevindirici haldır ki, bütün sahələrdə yüksələn tempə əməkdaşlığın davam etdirilməsi və inkişafı üçün yeni layihə və təşəbbüslər üzərində işlər mütəmadi olaraq davam edir.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığından behs edər-

kən bir məqamı da qeyd etmək istərdik. 2024-cü ildə Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı məlumatları açıq mənbələrdən monitoring edərək görünür ki, ötən il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak ediblər. Bu təlimlərdən 3-ü ölkəmizdə təşkil edilib. Təlimlər zamanı təşkil edilən məşq və dərslərin intensivliyi, eləcə də müxtəlif növ praktiki tapşırıqların icrası sayəsində uzlaşma şəraitində fəaliyyət, qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib. Heç şübhəsiz ki, bu təlimlərin böyük əksəriyyətində ordumuzun hərbi qulluqçuları türkiyəli hərbcilərlə birlikdə fəal iştirak etmişdir. Bütün bunlar hərbi sahədə əməkdaşlığımızın daha səmərəli olmasını təmin edir.

Strateji xarakter daşıyan, dostluq, qardaşlıq prinsiplərinə əsaslanan Azərbaycan və Türkiyə əlaqələri gündən-gündən inkişaf edir. Azərbaycan-Türkiyə hərbi müttəfiqliyinin inkişafına təkan verən ən önəmli amillərdən biri də birgə

si heyətin peşəkarlığının artırılmasına yönəldiyi "Qış təlimi-2025" birgə təlimində hərbi qulluqçular qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Eyni zamanda, birgə təlim çərçivəsində açılan sərgidə Türkiyənin milli müdafiə texnologiyaları nümayiş olunub.

Türkiyənin 16 müdafiə sənayesi şirkəti və 2 qurumunun texnologiyalarının nümayiş etdirildiyi sərgidə ilk dəfə təqdim edilən sistemlər, habelə təlimin döyüş atışı hissəsində istifadə olunacaq bəzi məhsul və sistemlər yer alıb.

Sərgi iştirakçı ölkələrə pilotsuz uçuş aparatlarından helikopterlərə, döyüş gəmilərdən sursatlara, radioelektron mübarizə və radar sistemlərinə qədər bir çox sistemi inkişaf etdirən, istehsal edən və təhlükəsizlik qüvvələrinin xidmətinə təqdim edən Türkiyə müdafiə sənayesinin imkanlarını sahədə görmək imkanı verib.

Həmçinin Türkiyə Silahlı Qüvvələrinin və müasir orduların ehtiyaclarını qarşılamaq



hərbi təlimlərin keçirilməsidir. Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində hər iki qardaş ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən "Qış təlimi-2025" birgə təlimi bunun bariz nümunəsidir.

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının ölkəmizi layiqincə təmsil etdiyi təlimdə plana uyğun olaraq yaşayış məntəqələrində, çətin relyefli ərazilərdə, dərin qar və şiddətli soyuqlarda müxtəlif təlim-döyüş tapşırıqları yerinə yetirilib. Bundan başqa, əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilas etmə tədbirləri və döyüş təminatı üzrə fəaliyyətlər həyata keçirilib. Təlimin ssenarisinə əsasən, artilleriya qurğularından, zirehli texnikalardan, döyüş təyyarələri və helikopterlərdən qanunsuz silahlı birləşmələrin sığınacaqlarının, texnikasının və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər. Əsas diqqətin idarəetmənin təkmilləşdirilməsinə, təcrübə mübadiləsinə və şəx-

üçün "Makine ve Kimya Endüstrisi" (MKE) tərəfindən hazırlanmış yeni nəsil MKE-408 snayper tüfəngi və E-ARAZI elektrik hibrid hərəkət sistemli ərazi vasitəsi də təqdim edilib.

Yenicə qədəm qoyduğu 2025-ci ildə Türkiyədə keçirilən ilk çoxmillətli hərbi təlimdə Azərbaycan Ordusunun şəxsi heyətinin fəal iştirakı və yüksək müşahidəçi günündə ordumuzun yüksək rütbəli hərbcilərinin təlimlərin yekun mərhələsini izləməsi də ölkəmizin qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığa nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir.

Əminik və inanırıq ki, müdafiə sahəsində əməkdaşlığımızın genişlənməsi sadəcə ölkələrimiz üçün deyil, eləcə də bütün regionda sülhün, sabitliyin möhkəmlənməsinə və təhlükəsizliyin təmin olunmasına əvəzsiz töhfələr verəcəkdir. Bu da öz növbəsində region dövlətlərinin gələcəkdə sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin olunmasında həlledici rol oynayacaq və gələcəkdə baş verə biləcək hadisələrə, ölkələrin suverenliyinə yönəlmiş təhdidlərə qarşı daha hazırlıqlı olmağımızı təmin edəcəkdir.

**Baş leytenant
Elçin İMANOV**
"Azərbaycan Ordusu",
isa İSMAYILOV
hərbi jurnalist



səviyyəli dialoqun bariz nümunəsi, hərbi, hərbi təhsil, hərbi-texniki və digər sahələrdə əlaqələrinin yüksək olduğunun göstəricisidir. Keçirilən görüşlərdə daima iki dost və qardaş xalq arasında münasibətlərin və fəaliyyətlərin ikitərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi, əməkdaşlığın gələcək inkişaf perspektivləri, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında geniş fikir

matda keçirilən təlimlərin intensivləşdirilməsinin və real döyüş şəraitinə uyğun keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanır. O da danılmaz faktır ki, Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə birgə təlimlərin keçirilməsi hərbi birləşmələr arasında əməliyyat uzlaşmasının əldə olunmasına, ikitərəfli fəaliyyətlərin yeni mərhələyə keçməsinə zəmin yaradır və nəticədə görülən bütün bu tədbirlər regional təhlükəsizliyin təmin olunmasına xidmət edir.

İkinci Qarabağ müharibəsindən və antiterror əməliyya-



Fevralın 7-si Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

O, Vətən yolunda canını fəda edərək qəhrəmanlıq salnaməsi yazdı, özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoydu.

1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində təhsil alıb, 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini Daxili Qoşunların "N" hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə "çavuş" rütbəsində başa vurub.

2009-cu ilin avqustunda yenidən ordu sıralarına qayıtmağa qərar verib və öz arzusu ilə "gizir" hərbi rütbəsində cəbhə bölgəsində hərbi xidmətə başlayıb.

Torpaqlarımızın işğal olunması, ermənilərin xalqımızın başına olmağın işğalçıların açması, şəhid olan və yaralanan əsgər qardaşlarının taleyi, Qarabağ müharibəsində

Milli Qəhrəmanlarımız

Şəhadəti ilə əfsanəyə çevrilən qəhrəman

yurdundan didərgin düşmüş minlərlə soydaşımızın Vətən nisgili Mübarizə rahatlıq vermir, onun düşməndən qisas almaq duyğularını alovlandırır.

Elə bu səbəbdən 2010-cu il iyunun 19-da Mübariz İbrahimov son məktubunu yazaraq Tərtər istiqamətində, gecə saat 23 radələrində təkbaşına qoşunların təmas xəttindəki minalanmış sahəni keçir. Məktubda deyilir: "Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinclik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzünə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etmə-



liyem. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin". Mübariz Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabiti ilk həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla təkbətkə döyüşür. Düşməni ağır itkilərə məruz qoyur. Qorxmaz döyüşçü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin

Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin tənzimlənməsinə dair 2010-cu il oktyabrın 27-də birgə bəyanatına uyğun olaraq, eyni zamanda, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycanın Tərtər rayonu istiqamətində Ermənistan hərbiçilərinin hücumunu dəf edərək 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Mübariz İbrahimovun nəşi həmin il noyabrın 6-da qarşı tərəfdən alınıb. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Noyabrın 7-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən vida mərasimi

mine Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də qatılıb. Şəhidimiz İkinci Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə gizir Mübariz İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Dövlətimizin başçısının digər Sərəncamı ilə qəhrəmanımızın xatirəsi əbədiləşdirilib.

Milli Qəhrəmanın döyüş yolunun, vətənpərvərlik, qəhrəmanlıq və igidlik nümunəsinin gənc nəsle aşılmasına məqsədilə doğulduğu kənddə ev muzeyi yaradılıb. Burada onun şəxsi əşyaları, həyatını əks etdirən eksponatlar yer alır.

Xalqımız yazdığı tarix və şəhadəti ilə əfsanəyə çevrilən Mübarizin qəhrəmanlığını bu gün də unutmur, ehtiramla yad edir. Onun qəhrəmanlığı hərbi xidmətə yollanan gənc əsgərlərimizə nümunə göstərilir.

**Baş leytenant
Elçin İMANOV
"Azərbaycan Ordusu"**

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib



Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb.

Müdafiə Nazirliyi xəbər verir ki, sonra Həzi Aslanov adı-

na Ordu İdeoloji və Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər



xalqımızın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək Mübariz İbrahimovun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıblar. Milli Qəhrəmanın timsalında bütün şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında daim əziz tutulacağı xüsusi vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əli-



yevin müvafiq Sərəncamına əsasən, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi şəhadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi diqqətə çatdırılıb.

Daha sonra tədbir iştirakçı-

larına şəhidimizin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunan, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin üstü yanvar ayında 100 faiz açılıb

Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında səmərəli fəaliyyət nəticəsində 2025-ci ilin yanvar ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrində əmri icra etməmə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328-ci maddəsi), fərarilik (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334-cü maddəsi), silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350-ci maddəsi), maşınları idarəetmə və istismar qaydalarını pozma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351-ci maddəsi), qəsdən sağlamlığa ağır zərər vurma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsi) və qəsdən adam öldürmə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci

maddəsi) cinayətləri qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

F.Əliyev bildirib ki, görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 2024-cü ilin eyni ayı ilə müqayisədə 2025-ci ilin yanvar ayında qeydə alınmış vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341-ci maddəsi) 77,8 faiz, rüşvət alma və rüşvət vermə cinayətləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci və 312-ci maddələri) 31,6 faiz azalıb.

Baş ədliyyə müşaviri, həmçinin 2025-ci ilin yanvar ayında Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin üstünün 100 faiz açıldığını da vurğulayıb.

Ombudsman: Ermənistan qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir

Azərbaycan tərəfindən dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etmir, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları təqdim etməkdən boyun qaçırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən növbəti üç nəfərin şəxsiyyətinin müəyyən olunmasına münasibətdə bildirilib.

Ombudsman diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində görülmüş işlər nəticəsində bu günədək 170-ə yaxın azərbaycanlı şəxsiyyəti müəyyən edilib. Bu proses hələ də davam etməkdədir.

"Hesab edirik ki, Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, soydaşlarımızın taleyi barədə məlumatları gizlətməməli, qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir", - deyərək Səbinə Əliyevə vurğulayıb.



Görkəmli şəxsiyyətlər

İlk azərbaycanlı vitse-admiral - İbrahim bəy Aslanbəyov

Rusiya İmperiyası donanmasının azərbaycanlı vitse-admiral, Sakit okeandakı Rus Hərbi Dəniz Qüvvələrinin komandanı, Kırım müharibəsinin iştirakçısı, İmperator coğrafiya birliyinin həqiqi üzvü olmuş İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov 1822-ci il sentyabrın 10-da Bakıda ziyalı elitəsi arasında böyük nüfuz sahibi olan Allahverdi bəyin ailəsində anadan olub.



ma ekipajının reisi idi. Bu ali rütbədən sonra İ.Aslanbəyov Baltik donanması üzrə flaqman vəzifəsinə təyin olunur.

1879-1882-ci illərdə İbrahim bəy gəmi heyəti ilə dövr-ələm səyahətinə çıxır. O, Sakit okeanda dəmir zirehli hərbi və buxar yelkənli iti gedən gəmilərdən ibarət hərbi heyətə - "Minin", "Knyaz Pojarski", "Hersoq Edinburq", "Asiya" və "Afrikaya" rəhbərlik edir. İ.Aslanbəyov tapşırılmış eskadra onun rəhbərliyi altında Sakit okeana və oradan uzaq Polineziya adalarına qədər çətin yol keçir.

İ.Aslanbəyov okeanda sürətlə hərəkət edən kreyserlərin və "uçan eskadriya"nın orduda tətbiq edilməsinin təşəbbüskarıdır.

Ömrünün əlli ildən çoxunu hərbi dəniz donanmasında nümunəvi xidmətdə keçirən, öz ağıllı təklifləri, müdrik layihələri ilə Rusiyanın Hərbi Donanmasının qüdrətinin daha da artmasında misilsiz hünər göstərmiş bu məşhur azərbaycanlı vitse-admiralın fədakarlığı Rusiyanın və bir sıra xarici ölkələrin yüksək ordenləri ilə qiymətləndirilib. O, Serbiyanın "Takova" (1879), Rusiya-

nın "Müqəddəs Vladimir" (1854), birinci dərəcəli "Müqəddəs Stanislav" (1881), birinci dərəcəli "Müqəddəs Anna" (1883), "Ağ qartal" (1888), Yaponiyanın "Günəşin doğuşu" (1882), Havay dövlətinin ikinci dərəcəli "Kalakua" (1882) ordenlərinə layiq görülüb.

1881-ci ildə İmperator III Aleksandrın tacqoyma mərasimində iştirak edən admiral Aslanbəyov hədiyyə olaraq qılinc verilir və birillik məvacibi həcmində pul mükafatı ayrılır.

Hələ sağlığında - 1882-ci ildə Saxalində bir yarımada, Oxot dənizində isə bir körfəz Aslanbəyovun adı ilə adlandırılır.

M.P.Lazarev adına Ukrayna Hərbi Dəniz Donanması Veteranları İttifaqının təşəbbüsü ilə Kiyevdə Dənizçilər parkındakı Fəxri xiyabanda bir sıra yüksək rütbəli dəniz zabitlərinin büstü ilə yanaşı, İbrahim bəy Aslanbəyovun da büstü qoyulub.

Onun şəxsi işində saxlanan rəy və xatirələrdən, xüsusilə 1917-ci ildən əvvəlki dənizçiliyə aid ədəbiyyatdan məlum olur ki, Aslanbəyov öz heyəti və ümumiyyətlə, tabeliyində olanların arasında böyük hörmət qazanıb. İllərin soldurduğu sənəddə ad-soyadı oxunmayan bir kontr-admiral yazır ki, Aslanbəyov xarici ölkələrdə də yaxşı tanınırdı. O, gəmi heyətində ruh yüksəkliyi yaratmağı məharətlə bacarırdı. Hətta kiçik rütbəli olan da şəxsi təşəbbüsünü qiymətləndirirdi. Açıq ürəkliyi və qətiyyəti ilə çoxlarından fərqlənirdi. Aslanbəyovun gəmi səfərləri haqqında, eləcə də özünün danışdığı çoxlu əhvalatlar hələ də məşhurdur. Bu onun məşhur şəxsiyyət kimi nə qədər sevildiyini bir daha göstərir.

İbrahim bəy Kazan və Peterburq universitetlərinin professoru, məşhur azərbaycanlı, böyük şərqşünas alim Mirzə Kazım bəylə dost olub.

Dahi rus yazıçısı Lev Tolstoy admiral Naximovun həlakatına səhnəsini ondan öyrənmişdir. Lev Tolstoy məşhur "Sevastopol hekayələri"ni yazarkən admiral Aslanbəyovun xatirələrindən bəhrələnməmişdir.

İ.Aslanbəyov 1900-cü il dekabrın 7-də Peterburqda vəfat edib.

"Azərbaycan Ordusu"

Qarabağda işğaldan nişan qalmayacaq!

Tarix təsdiqləyir ki, bütün müharibələrin səbəbi torpaq olub, ədalətsiz, işğalçılıq müharibəsi kimi tarixləşən belə müharibələr müəyyən zamandan sonra ərazisi işğala məruz qalmış dövlətin ədalətli müharibəsi ilə sonlandırılıb. Xisletində işğala meyil, işğalçıyla tərəfdaşlığı olmayan dünya ictimaiyyəti ədalətli müharibələri bəyənir, onun bəşəri niyyətini dəstəkləyir, dünyanın sabahları üçün gərəkliliyini bildirir.

2020-ci ilin 27 sentyabrından sonra Azərbaycanın ədalətli müharibəsinə görə onu dəstəkləyən dövlətlər həm də dünyəvi niyyətləri dəstəkləyirdi, bəşəri istəkləri dəstəkləyirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə bildirmişdi: "Azərbaycan dövləti və Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək". Bu qətiyyət xarici siyasəti işğalçılığa əsaslanan Ermənistanın xarici siyasətində ciddi dəyişiklik yaratmalı idi. Havadarlarının siyasi və hərbi dəstəyinə ümidlənib işğalçılıq siyasətini davam etdirən Ermənistan niyyətlərindən əl çəkmedi...

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri Ermənistanın Noyamberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qa-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "Tarixi Zəfər nəticəsində əldə etdiyimiz yeni dövrün reallıqları həm Böyük Qayıdışın başlanmasını sürətləndirir, həm də Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır". Bu fikrin fəlsəfəsi İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan gerçəkliklərinin dialektikasıdır.

zax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutdu. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun

mövqelərini və yaşayış məntəqələrini atəşə tutdu. Bu, Ermənistanın ərazilərimizə genişmiqyaslı hücumu idi. Azərbaycan Ordusunun hissələri bu hücumun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüş əmri ilə ordu hissələrimiz əks-hücum keçdi. Bu əmr ikinci Qarabağ müharibəsinin başlanğıcı oldu. Dövlət başçımız xalqa müraciətində bu müharibənin ədalətli müharibə olduğunu bildirdi: "Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir...". Ali Baş Komandanın bu qətiyyəti ədalətli müharibəmizdə Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu daha da yüksəltdi...

Ordu hissələrimiz düşmənin mühəndis-istehkam sədlərini darmadağın edərək irəliləyirdi, döyüşlərdə ilk qələbələr qazanırdı. Müharibənin ilk günündə Ağdərə və Murovdağ istiqamətində yüksəkliklər, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri işğaldan azad edildi. Düşməne elə gəlirdi ki, işğal müddətində mühəndis-istehkam sədlərini möhkəmlətməklə iş-

ğal etdiyi əraziləri, Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirməyə nail olacaq. Belə möhkəmləndirmələr Cəbrayıl rayonunda da vardı. Dövlət başçımızın dediyi kimi, "Cəbrayıl rayonunun Soltanlı kəndi uğrunda bir neçə gün şiddətli döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb". Ordumuz bu sədləri də dağıtdı...

İkinci Qarabağ müharibəsi xalqın müharibəsi idi. Ordu döyüşürdü, xalqın ruhu döyüşürdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 30-da Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan yaralı hərbi qulluqçularla görüşdə bu döyüşləri "Vətən uğrunda gedən döyüşlər" kimi xarakterizə etdi. Oktyabrın 26-da xalqa müraciətində bu müharibəni "Vətən müharibəsi" adlandırdı. İkinci Qarabağ müharibəsi Vətən müharibəsi kimi tanındı...

Tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edən döyüşlərlə tamamlandı. Kəlbəcər, Ağdam, Laçın rayonları döyüşsüz təslim edildi. Döyüşlə azad edilən rayonlarımız, kəndlərimiz kimi, döyüşsüz təslim edilən rayonlarımız, kəndlərimiz də dağıdılmırdı, talan edilərkən vıran qoyulmuşdu. Niyyət - ermənilik niyyəti, xislet - ermənilik xisleti, ermənilik xisleti - "du-ru suyu bulandıрмаq" niyyəti...

(Ardı 6-cı səhifədə)



Aprəl döyüşləri yenicə sən-gimişdi. Qərargahda əməliyyat bölməsi otağında bir neçə zabit xəritə üzərində gərgin dialoq aparırdı. Onlar düşmənin yerləşdiyi ərazidə qüvvələrin nisbətini, əsas və ehtiyat mövqelərini yenidən müəyyən edirdilər. Hiss olunurdu ki, aldıkları məlumatları xəritə üzərinə köçürürlər. Hündürboy, xırda saçlarını səliqə ilə yana daramış zabit gözünü qarşıdakı xəritədən çəkib diqqətlə mənə baxdı. Bu an otağa sükut çökdü. Sanki burada diskussiya olmamışdı. Mənimlə otağa daxil olan zabit: - Dediym qəhrəman döyüşçü budur, - kapitan Mirdamət Bağiyevi göstərmişdi. Onunla ilk görüşüm bu cür olmuşdu.

Polkovnik-leytenant Mirdamət Səristan oğlu Bağiyev Şamaxı rayonunun Poladlı kəndində anadan olub. Poladlı kənd tam orta məktəbini bitirdikdən sonra indiki Heydər Əliyev adına Hərbi İnstitutu yüksək balla qəbul olub. Onun uşaqlıq arzusu idi zabit olmaq. O zaman kursant adını qazandığı üçün özünü xoşbəxt hiss edirdi. Çünki orta məktəbdə oxuyanda məktəbdə müəllimlərinə, evdə valideynlərinə eşitmişdi ki, ölkəmiz müharibə şəraitindədir, torpaqlarımızın 20 faizini bədnam qonşumuz olan ermənilər işğal edib, bir milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin salınıb. Bu cür söhbətlər balaca Mirdaməti narahat edib düşündürürdü. Birinci Qarabağ müharibəsinin acısı doğma Poladlıdan da yan keçməmişdi. Qoynunda doğulub boya-başa çatdığı Vətənə övladlıq borcunu necə verəcəyi düşüncələri onu narahat etməyə başlamışdı. İllər bir-birini əvəz etdikcə Mirdamət böyüyəndə kim olacağını qətiləşdirirdi. Orta məktəbi bitirəndə artıq o, öz qərarını vermişdi...

Mirdamət Bağiyev "Yerüstü artilleriya" ixtisasını seçəndə düşməne daha çox itki verəcəyini də ilk dəfə onda zənn etmişdi. Kursant illərində artilleriya silahlarını mükəmməl öyrənməyə çalışırdı. O, yaxşı bildirdi ki, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün müharibənin olacağı qaçılmazdır. Özünü bacarıqlı, bilikli artilleriyaçı görmək istəyirdi. Niyyətini gerçəkləşdirməyin tək yolu yaxşı oxumaq idi və oxudu da.

Vətən Müharibəsi Qəhrəmanlarımız

O, yaralı döyüşdü...

2007-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə bitirən gənc leytenant bir il təkmilləşdirmə kursunu keçdi və sonra təyinatla cəbhə bölgəsinə göndərildi.

Tərtər-Ağdərə istiqamətində xidmətə başlayan gənc zabit əvvəlcə ərazi ilə yaxından tanış olub. Ona verilən döyüş tapşırığını yerinə yetirmək üçün təmas xəttini öyrənmək ən vacib məsələlərdən idi. Tank əleyhinə olan bölmənin komandiri düşmənin zirehli döyüş texnikalarının hərəkət edəcəyi istiqamətləri müəyyən etmişdi. O, tabeliyində olan tank əleyhinə silahların taktiki-texniki xüsusiyyətlərini heyət üzvlərinə də mükəmməl öyrətmişdi. Heyətlər ən qısa zamanda səfərdən döyüş xəttinə açılmaqla döyüş tapşırığını uğurla yerinə yetirmək gücünə malik idilər.

Mirdamət görkəmcə sadə, qarşıdakı insanı səbirle dinləməyi bacaran zabitdir. İllər keçməsinə baxmayaraq onunla söhbətim sanki dünən olmuş kimi yaddaşımdadır. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan ordusunun təxribatları nəticəsində Azərbaycan və Ermənistan qonşularının təmas xəttinin Tərtər, Cəbrayıl və Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Mirdamət Bağiyev döyüşlər zamanı Tərtər-Ağdərə istiqamətində döyüşüb. Azərbaycan Ordusu Tərtər rayonunun Taliş kəndi istiqamətində əlverişli mövqeləri, strateji məntəqələri, sonradan Bayraqtəpə adlandırığımız vacib yüksəklik də daxil olmaqla, xeyli ərazini azad etdi. Tarixə Aprəl döyüşləri kimi düşmüş həmin savaşda Mirdamət tank əleyhinə silahla Ermənistan ordusunun 7 ədəd tankı, 1 ədəd piyada döyüş maşını, 1 ədəd komandir avtomobilini və 1 ədəd hərbi nəqliyyat vasitəsini məhv edib. Taliş kəndi yaxınlığında döyüşdə igid komandir yaralansa da, o, bunu heç kime bildirməyib. Axan qanı dayanırdıraq döyüşə davam edib. İgid döyüşçü ona verilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirib və növbəti komandanı gözləyib. Amma aldığı güllə yarası onu rahat burax-



mayıb. Düşmənin zirehli texnikaları da Mirdamətin müdafiə olunduğu istiqamət üzrə hərəkətini tam dayandırmışdı. Hücum zamanı döyüş texnikalarının bir-bir səliss atəşlə məhv edildiyini görəndə düşmənin sonuncu tankının geri dönərək qaçdığını görmüşdü. Döyüşçülər bunu düşmənin acizliyinin və məğlubiyyətinin başlanğıcı bilməmişdilər. Cəsur döyüşçü Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Aprəl döyüşlərindəki şücaətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Aprəl döyüşlərindən sonra ordumuzun döyüş hazırlığının daha da artırılması istiqamətində ciddi addımlar atıldı. Artilleriya qonşularının arsenalına yeni silahlar daxil edildi. Bu silahların öyrənilməsi, istifadəsi təcrübəli zabitlər tərəfindən tabeliyində olan heyət üzvlərinə aşılandı. Dəfələrlə təlim mərkəzlərində keçirilən sınaq atışları uğurla icra olundu. Mirdamət Bağiyev bildirdi ki, qazandığı bilikləri tabeliyində olan heyət üzvlərinə aşılayıb. Onun sözlərinə görə tank əleyhinə idarə olunan raket sistemlərini əsgərlər həvəslə öyrəniblər. Onun nəticəsi idi ki, ikinci Qarabağ müharibəsində düşmənin xeyli sayda zirehli və digər döyüş texnikalarını məhv etdilər. Daha sonra zabit dedi: "Aprəl döyüşləri həyatımın ilk ağır və məsuliyyətli xidmət dövrü olub. Mənə düşmənin bir neçə

istiqamətdən hücum edəcəyini bildirmişdilər. Əvvəl seçdiyim mövqə döyüş aparmaq üçün əlverişsiz idi. Düşmənin texnikalarının hərəkət istiqamətini dəyişdiyi üçün heç nə edə bilmədim. Nişangahın arxasında dayanıb xeyli gözləməli oldum. Hər yanda, top mərmiləri partlayırdı. Növbəti komanda gələndə atəş mövqeyimi dəyişdim. Yenicə mövqə tutub silahı döyüşə hazır vəziyyətinə gətirmişdim ki, bu an düşmənin tankının mənə tərəf gəldiyini gördüm. Vaxt itirmədən düyməni sıxdım. Tank bir anda alova büründü. Onun arxasınca sağ-sol cinahlardan gələn texnikaları da eyni qaydada məhv etdim. Tez-tez atəş mövqeyimi dəyişirdim. Çünki təhlükəsizliyəm üçün şərait bunu tələb edirdi. İstifadə etdiyim mərmilərdən heç biri hədəfdən yan keçmədi. Daha sonra müşahidə apardım. Düşmənin canlı qüvvəsi olan avtomobil ön xəttə yaxınlaşanda onu nəzarətsiz qoymadım və arxasınca gələn komandirin maşını da vaxt itirmədən nişan aldım. Hər iki avtomobili növbə ilə məhv etdim. Avtomobillər mərmimin təsirindən darmadağın oldu və tüstülənməyə başladı, anidən alova büründü...

Zabit Mirdamət Bağiyevin xidmətləri bununla bitmədi. Onu qarşıda daha ciddi xidmət gözləyirdi. Tank əleyhinə silah üçün heyətlərin hazırlanması təcrübəli, bacarıqlı komandirə həvalə edildi. O, bütün varlığı ilə tank əleyhinə idarə olunan raket qurğularının heyətlərini öyrədirdi. Bu cür bacarıqlı zabitdən bilgi almaq hər bir döyüşçü üçün böyük məsuliyyət idi. Bunu dərk edən döyüşçülər silah haqqında dərin biliklər əldə etməyə çalışırdılar. Artıq qısa müddətdə Mirdamət Bağiyevin hazırladığı və yüksək döyüş qabiliyyətinə tam malik olan tank əleyhinə idarəolunan raket qurğularının heyətləri təlim mərkəzlərində uğurlu nəticələr qazanırdılar...

Şəxsi heyət 27 sentyabr 2020-ci ilin səhəri açıq gözlə qarşıladılar. Tezdən cəbhə boyu düşmənin hücumu keçdi. Bütün

istiqamətlərdə hücum dəf edildi. Təmas xəttini daim nəzarət altında saxlayan Mirdamət Bağiyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusuna əks-hücum əmri verəndə silahdaşları ilə döyüşə hazır vəziyyətdə idi. İkinci Qarabağ müharibəsi zamanı da Mirdamətin rəhbərlik etdiyi bölmə düşməne ağır zərbələr vurmaqla onun müqavimətini xeyli sarsıtdı. Düşmənin Aprəl döyüşlərindən sonra ermənilər cəbhə boyu "Ohanyan səddi" çəkməklə guya bu səddin Azərbaycan əsgərinin keçə bilməyəcəyi qədər güclü olduğunu bildirdilər. Lakin qəhrəman Azərbaycan əsgərinin qarşısında düşmənin istənilən istehkama aşılmaz səviyyədə güclü deyildi. Cəmi 44 gün davam edən müharibə bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və durmadan torpaqlarımızın azad edilməsi üçün döyüş vərdislərini təkmilləşdirib. Mirdamət Bağiyev 44 günlük haqq döyüşündə də şəxsi şücaət göstərdi. Onun komandiri olduğu bölmələr düşmənin xeyli sayda döyüş texnikalarını məhv etdi. Azərbaycan Ordusunun bölmələri Şuşa şəhərinə daxil olandan sonra düşmənin təslim olmaqdan başqa çıxış yolu qalmadı. Bu, xalqımızın, dövlətimizin və ordumuzun tarixi zəfəri idi. Bu qələbənin əldə olunmasında qəhrəman hərbiçilərimizin döyüş meydanında misilsiz şücaətləri olmuşdur. Müharibədən sonra Mirdamət Bağiyevə dövlətimizin başçısının 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Qəhrəman döyüşçümüz bu gün də ordu sıralarında hərbi xidmətini şərəflə davam etdirir. Tez-tez rəhbərlik etdiyi bölmələrə baş çəkir, orada heyətlərin döyüş və mənəvi hazırlığı ilə yaxından tanış olur. - Müharibə bitmə də, yenə əsgərlərin hazırlıq səviyyəsini daim yüksəkdə saxlamaq lazımdır, - Mirdamət Bağiyev dedi. Çünki düşmənin hər zaman təxribat törədə bilər. Onun qarşısını almağın yeganə yolu isə şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıqlarının yüksək səviyyədə saxlanmasıdır.

Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"

Qarabağda işğaldan nişanə qalmaqacaq!

(Əvvəli 5-ci səhifədə)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il yanvarın 19-da imzaladığı Fərmanla işğaldan azad edilmiş ərazilərdə quruculuq və yenidənqurma işlərinə başlanıldı. Zəfər yolu müharibənin gedişində salındı, tarixi Zəfərdən sonra ən müasir yollar çəkilir, ən müasir binalar tikilir, ən müasir kəndlər salınır, ən müasir infrastruktur yaradılır. Füzulidə, Zəngilanda aeroport istifadəyə verildi, Ağdam-Füzuli yolu, Füzuli-Şuşa yolu, Murovdağdan Kəlbəcərə çəkilən möcüzə tunel yolu, ayrı-ayrı rayonlarda Su-Elektrik Stansiyaları, sənaye müəssisələri, çoxmənzilli yaşayış binaları, ən müasir məktəb binaları, xəstəxanalar, ... quruculuq işlərinin coğrafiyası belə davam edir. Murovdağdan Kəlbəcərə

çəkilən yolu qəlbimin hökmü ilə şeirləşdirmişdim, onu Qarabağa, Şərqi Zəngəzura Böyük Qayıdışa könülümün xeyir-duası bilirəm:

O illərdə başın üstədən qara yellər əsdi, Murov.
O yel əsdi...
Əsdi, kəsdi...
İndi esən
Bir ilahi sədsi, Murov...
Görən deyir:
O yol - elə, bu yol - belə...
Təzə yolun
Altı - torpaq, üstü - Murov...

Bu yol Zəfərin yoludu...
Qayıdış əhalinin doğma ocağına dönüşüdü, bu proses dövlət tərəfindən həyata keçirilir. Birinci Qarabağ müharibəsində işğal edilən, Horadiz əməliyyatında işğaldan azad olunan Cocuq Mərcanlı kəndi yenidən quruldu, bütün infrastrukturlarla təmin edildi. 2017-ci ildə Azərbaycan Res-

publikasının Prezidenti İlham Əliyev Sərəncam imzaladı. Bu Sərəncam Ermənistanın ədalətsiz müharibəsində əhalinin işğaldan azad edilmiş və yenidən qurulmuş kəndə qayıdışının - Böyük Qayıdışın başlanğıcı oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il noyabrın 16-da imzaladığı "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam müharibənin dağıntılarının aradan qaldırılması, məcburi köçkünlərin didərgin ruhunun doğmalığa dönüşü baxımından İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin məntiqi davamı oldu. Zəngilanın Ağalı kəndinin sakinləri 2022-ci ildə yenidən qurulmuş "ağıllı kənd"ə qayıtdı; uşaqlar ca-

vanlar kimi, atalar babalar kimi, analar nənələr kimi, yaşlıların ruhu qayıtdı od salıb ocaq çatdığı ululuğa...

İşğaldan azad edilmiş ərazilərimizdə dövlət bayrağımız dalğalandırıldı, 2023-cü il sentyabrın 20-də Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi.

İşğaldan azad edilmiş və yenidən qurulmuş ərazilərə (kəndlərə, şəhərlərə) minlərlə insan köçürülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında xalqı eləyən ruhun qürurundan qürurlandığını ifadə edərək dedi: "Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zən-

gəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar".

Bu gün Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində işləyənlər və təhsil alanlardır. Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində bu rəqəm 500-dür. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərində 20 mindən çox mütəxəssis, fəhlə işləyir.

Sakinlər işğaldan azad edilmiş kəndlərə, şəhərlərə qayıdırlar. Bu Qayıdış da Zəfərlə tamamlanacaq! Azərbaycan yaxın vaxtlarda işğaldan ələmət qalmaqacaq!..

Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"



Hərb tariximizdən

Azərbaycan Ordusunun yaranması və formalaşması

Bugünkü müasir Azərbaycan Ordusu 1918-ci ildə yaranmış və 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin qurduğu ordunun varisidir. Yetmiş il sovet imperiyasının tərkibində yaşamağa məhkum edilmiş bir xalq gərgin mübarizələrdən sonra 1991-ci ildə yenidən tarixi müstəqilliyinə qovuşdu. 1991-ci il oktyabrın 9-da Azərbaycan Ali Sovetinin qərarı ilə Azərbaycan Ordusu yaradıldı. Həmin il noyabrın 4-də ilk hərbi hissənin yaradılması barədə qərar qəbul olundu. 14 noyabrda hərbi hissənin ilk əsgərləri yığıldı. Hərbi Dəniz Qüvvələrinin təlim bazasında "Şıxov"da formalaşan ilk tabor dekabrın 14-də Hərbi And içərək Qarabağa yollandı.

İstər Cümhuriyyət dövrü, istərsə də müstəqilliyimizin ilk illərində Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünə qarşı yaranmış erməni-daşnak təhlükəsi ilə üz-üzə qaldı. 1988-ci ildən başlayan erməni təcavüzü daha ciddi xarakter alaraq müharibə həddinə gəlib çatdı. Sovet imperiyasından miras qalan Qarabağ münasibəti müstəqilliyimizin ilk illərində daha da genişlənməkdə idi. Ermənilər Azərbaycanın özəl torpağı olan Qarabağı işğal edib öz ərazisinə qatmaq kimi xəm xeyallarını həyata keçirmək üçün bütün vasitələrdən istifadə edirdi. Xarici havadarlarından güc alan erməni millətçiləri bütün varlığı ilə Qarabağı Ermənistanla birləşdirmək, bu da mümkün olmadıqda ayrıca dövlət qurmaq istəyirdi. Əvvəlcə Ermənistanla yaşayan azərbaycanlıları doğma dedə-baba yurtdan didərgin saldı. Daha sonra isə Qarabağda erməni silahlı dəstələri fəallıq göstərərək, Şuşa şəhəri də daxil olmaqla, neçə-neçə yaşayış məntəqəsinə hücum edərək dinc insanları gülləbaran etdilər. Əliyevlərin əhalinin sağ qalan qismi yurd-yuvasını tərk etmək məcburiyyətində qaldı.

Azərbaycan xalqına və ərazi bütövlüyünə qarşı yönəlmış erməni terroru qarşısının alınması həddə çatmışdı. Yeni yaranmaqda olan ordumuzun birləşmələri və ərazi özünü müdafiə taborları erməni silahlı birləşmələrinin qarşısını almaq üçün döyüşlərə cəlb olunurdu. Həm ordu, həm də siyasi baxımdan düşmən daha güclü idi. Erməni lobbisi dünyanın bir çox ölkələrindən onlara dəstək verir, Azərbaycanın haqq səsini boğurdu. Düşmənin bu xisletini dayandırmağın tək yolu xalqın səfərbər olaraq onun bü-

tün hücumlarının qarşısını almaq və ölkəmizin mövcud ərazisini qorumaq idi. Bunun üçün xalqımızın vətənpərvər oğul və qızları könüllü olaraq cəbhəyə yollandılar. Onların qəhrəmanlıqları və şücaətləri qısa zamanda ölkədə əks-səda doğurdu. 1992-ci ilin mayından başlayan Goranboy-Ağcakənd əməliyyatı qısa zamanda uğurla başa çatdı.

Goranboy-Ağcakənd ərazisi erməni silahlı dəstələrindən təmizləndikdən sonra ordumuz Tərtər-Ağdərə əməliyyatına başladı. Tərtər şəhəri üçün daha çox təhlükə yaradan Şəhriyar qəsəbəsi erməni silahlılarının cəmləşdiyi ən təhlükəli məntəqə idi. Tərtər şəhərindən 3 kilometr məsafədə yerləşən terror ocağından tez-tez silahlı basqınlar olurdu. Əhali doğma ev-əşiyini tərk etmək məcburiyyətində qalsa da, vətənpərvər oğullarımız hər an şəhərin müdafiəsində mətinliklə dayanırdılar. Düşmən Tərtəri işğal etməyə çalışırdı. Ordumuzun bölmələri Tərtər çayının sağ və sol sahili boyunca döyüşə başladılar. 3 nömrəli Sovxoz adlanan ərazidə düşmən güclü müdafiə olunsada, sonradan "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş Vəzir Orucov, Kərim Kərimov, Yusif Mirzəyev və yüzlərlə qəhrəman oğullarımızın şücaəti sayəsində torpaqlarımız hissə-hissə azad edildi. Ordumuzun keçirdiyi bu uğurlu əməliyyatın sorağı qısa müddətdə hər yana yayıldı. O zaman xalqda orduya, özünün parlaq gələcəyinə böyük ümid var idi. 4 iyul 1992-ci ildə Ağdərə şəhəri erməni silahlı birləşmələrindən tam azad edildi. Döyüşçülər bu tarixi qələbədən bayram ovqatına köklənərək Ağdərə şəhərinin düşməndən azad edilməsini əsl bayram etdilər.

Ermənistan tərəfi cəbhədə Azərbaycan Ordusunun ciddi irəliləyişini görünəcə dərhal atəşkəsini əldə etməsi üçün əl-ayağa düşdü. Bir ay müddətinə əldə edilmiş atəşkəs zamanı düşmən itirilmiş mövqeləri qaytarmaq üçün həmin əraziyə döyüş texnikaları və canlı qüvvə toplağa başladı. Düşmənin məkrli niyyətinə baxmayaraq ordumuzun bölmələri Kasapet, Heyvalı, Çıldırım və

başqa yaşayış məntəqələrini, Sərsəng su anbarı da daxil olmaqla, əhəmiyyətli yüksəklik və əraziləri işğaldan azad etdilər. Döyüşlər zamanı düşmənin xeyli sayda zirehli texnikası və canlı qüvvəsi məhv edildi. Bir neçə tank, PDM və xeyli sayda silah-sursat qənimət olaraq götürüldü.

Ermənistanlı fərqli olaraq Azərbaycan o zaman heç bir xarici dövlətdən yardım almırdı. Dövlətin ərazisini, müqəddəratını təyin etmək yalnız xalqın ümidinə qalmışdı. Xalqın vətənpərvər övladları silaha sarılaraq Vətənə sipər oldular.

Azərbaycan Ordusunda yeni yaranmaqda olan hərbi hissələrin sayı da artmaqda idi. Cəbhədə könüllülərdən və çağırışçı gənclərdən ibarət hərbi hissələr döyüşürdü. Müddətli həqiqi hərbi xidmət gələn gənclər bir neçə ay təlim keçəndən sonra döyüşlərə cəlb olunurdular. Könüllülərdən fərqli olaraq müddətli döyüşçülər həmişə intizam baxımından, həm də komandirlərin əmrinə tabe olmaqla daha effektiv idarə olunurdular.

Həmin dövrdə ölkədə yaranmış acınacaqlı vəziyyət dövlət müstəqilliyinə yönəlməmiş ən böyük təhlükə olmuşdu. Həm erməni təcavüzündən, həm də ölkədə daxilində yaranmış özbaşınalıq xalqın dövlət qurumlarına olan inamını tamamilə itirmişdi. Cəbhədə ordunun döyüş qabiliyyətinin aşağı düşməsi, hakimiyyətin yarımçıq idarəçiliyi torpaqlarımızın erməni silahlı birləşmələri tərəfindən asanlıqla işğalına yol açmışdı. Xalqın və dövlətin düşdüyü ağır vəziyyətdən qurtulmağının yeganə yolu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyevin yenidən respublika rəhbərliyinə gətirilməsi idi. Xalqın təkiddli tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu və səs çoxluğu ilə Milli Məclisin sədri seçildi. O, 1993-cü il iyulun 15-də Gəncədə baş qaldırılmış hərbi qiyamın qarşısını almaq məqsədilə gərəkli tədbirlər həyata keçirdi. Ermənistanla müharibədə orduda yaranmış ruh düşkünlüyü, ümitsizlik aradan qaldırıldı. Gənclər Vətənin müdafiəsinə yenidən könüllü olaraq yazıl-

mağa başladılar. Onlar "Vətən uğruna!", "Heydər baba yolunda!" şüarları ilə tanklar üzərində döyüşlərə yollandılar. Füzuli-Horadiz istiqamətində qısa zamanda düşməni ağır itkilərə düçar edərək 40 kilometrə qədər irəlilədilər. Bu, Azərbaycan Ordusunun cəbhədə zaman baxımından əldə etdiyi ən uğurlu döyüş əməliyyatlarından biri idi.

1994-cü il mayın 12-də cəbhədə imzalanmış atəşkəs Azərbaycan Ordusunun yenidən formalaşmasına zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin ordu rəhbərliyi qarşısında qoyduğu mühüm vəzifələrdən biri vahid komandanlıq altında birləşmiş ordunun yaradılması idi. Zamanın tələbinə uyğun olaraq könüllülərdən ibarət taborlar buraxıldı və onlar Müdafiə Nazirliyinin hərbi hissələrinə verildilər. Ordumuzun yeni silahlarla, döyüş texnikaları və peşəkaraşit kadrları ilə təmin edilməsi istiqamətində də mühüm addımlar atıldı. Qısa zamanda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının artırılması yönündə davamlı iş aparıldı. 2016-cı ilin Aprel döyüşləri ordumuzun Cənubi Qafqazın ən güclü ordusu olduğunu bir daha sübut etdi. Otuz ilə yaxın torpaqlarımızı işğalda saxlayan Ermənistan üçün Aprel döyüşləri ciddi xəbərdarlıq idi. Lakin düşmən işğalçılıq siyasətindən əl çəkmədi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq əks-hücumla keçdi və 44 gün ərzində qələbə qazandı. Ordusu darmadağın edilmiş Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan Ordusu bununla da tarixin ən böyük qələbələrindən birini qazanmaqda işğalı sonlandırdı.

Hərb tariximizin uğurlarıdır ki, bu gün müstəqil suveren dünyəvi dəyərləri özündə ehtiva edən demokratik ölkəmizdə yaşayırıq. Ordumuzun gücü və qüdrəti dövlətimizi, dövlətçiliyimizi daha da möhkəmlətməklə uğurlu inkişafı davam etdirməkdir.

Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"

Hərbi kollektivdə koqnitiv terapiya böyük əhəmiyyət kəsb edir

Ordunun arsenalında olan silah, texnika, rəqəmsal texnologiya, həmçinin digər təchizat vasitələrinin mütəmadi olaraq yenilənməsi ilə birlikdə, hərbi qulluqçuların da mənəvi-psixoloji keyfiyyətlərinin inkişafına, psixoloji cəhətdən hazırlığına, dayanıqlığına və çevikliyənə xüsusi diqqət ayrılmaqdadır. Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığın yüksək səviyyədə olması da hərbi sahədə inkişafın, irəliləyişin baş verməsinə münbit şərait yaradır.

Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də idarə və təşkilatlarda psixoloji işin önəmi daima nəzərə alınmaqla müasir üsul və metodlar tətbiq edilir.

Bunlardan biri də hərbi qulluqçular arasında hərbi və mülki psixoloqlar tərəfindən həyata keçirilən koqnitiv davranış terapiyasıdır. İnsanların hadisələrə verdiyi emosional və davranış reaksiyaları, münasibət hadisələrin özündən çox o hadisələr barədəki düşüncələrindən asılıdır.

Məsələn, bir problemi "məğlubiyyət" adlandıranlar özünü ümitsiz hiss edə bilər, lakin eyni problemi "öyrənmə fürsəti" adlandıranlar bu problemə daha müsbət yanaşma bilərlər.

Göründüyü kimi, koqnitiv davranış fərdin şüurlu yanaşmasına əsaslanır. Təsədüfi deyil ki, hərbi xidmətin əsasını təşkil edən Sıra nizamnaməsinin ilkin müddələrdə hərbi intizamın hər bir hərbi qulluqçunun hərbi borcunu və

öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşımaları şüurlu surətdə dərk etməsinə əsaslandıdır vurğulanır. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda mövzu çox doğma səslənir. Demək, hərbi fəaliyyətin, günün nizam qaydasının, komandir və rəis heyəti tərəfindən tapşırıqların çatdırılması və informasiya mübadiləsinin, qarşılıqlı anlaşma, fərdlərarası münasibətlər və hərbi kollektivlərin idarə olunmasının əsasında şüurlu yanaşma, yəni koqnitiv davranış dayanır.

Koqnitiv terapiya psixologiya elmində geniş yayılmış terapiya növüdür. Digər sahələrlə yanaşı, hərbi sahədə də fərdin təşvişi, həddən artıq həyəcanlanma, adaptasiya dövründə yaranmış əsəb gərginliyi nəticəsində baş verən psixoloji pozuntular, stress, stresdən sonrakı dövr, depressiya və fobiyalar kimi problemlərin həllində geniş istifadə edilir. Həmin vaxt fərdi yanaşma hər bir hərbi qulluqçunun ehtiyaclarına uyğun olmalıdır.

Düşdüyü yeni mühit, xidməti zərurətə əlaqədar yer dəyişmələr, xidmət etdiyi bölmənin dislokasiya yerinin dəyişdirilməsi, daha öncə görmədiyi və yerinə yetirmədiyi tələblər (sonuncu əsasən gənc əsgər heyətinə şamil olunan) hərbiçilərdə emosional boşluqlar və hissi gərilmələr yarada bilər. Həmin vaxt psixoloq peşəkaraşit yanaşma ilə fərddə özünəinam hissənin yaranmasını, çətinliyə fərdi və komanda şəklində qalib gələ biləcəyinə inam yaratmalıdır. Daha öncə görmədiyi mühit, yeni yol-

daşlar, ciddi daxili qayda-qanun, nizam-intizam hərbi xidmətdə gözlənilən elementlərdir. Bu elementlər işə fərddə xüsusi psixi hallar yaradır. Üstəlik nəzərə alınmalıdır ki, hərbi xüsusi ekstremal vəziyyətlər üçün hazırlıqlı olmalıdır.

Təsəvvür edin işiniz peşəkaraşitınız. Lakin çalışdığınız kollektivdə sağlam psixoloji mühit yoxdur. Bu zaman özünüzü pis hiss edəcək, ətrafa olan etibarınızı azaladacaq. Bu isə öz növbəsində fəaliyyətin səmərəliliyinin, faydalı iş əməlinin aşağı düşməsi deməkdir. Amma sağlam və qayğıkeş, hər zaman köməyinə çatacaq insanların olduğunu bildiyiniz kollektivdə az hazırlıqlı malik olsanız belə, özünü inamlı olacaşıq. Eyni vəziyyət əsgərlər, hərbi kollektivlər üçün də keçərlidir. Sağlam psixoloji iqlimin yaradılması kollektivin hər fərdinin vəzifəsidir. Burada komandir heyəti də mühüm rol oynayır. Komandirin şəxsi nüfuzu, nümunəvi davranış, peşəsinə sevgiyə, vicdanla yanaşması ona qarşı əsgər heyəti arasında böyük inam yaranmasını təmin edir ki, bu da öz növbəsində qarşıya qoyulmuş tapşırıqların vaxtında və keyfiyyətli icrasında həlledici rol oynayır.

Onu da qeyd etmək lazımdır ki, psixoloji hazırlığın forması, metodları qoşun növünə və xidmət sahəsinə uyğun olaraq fərqli, dəyişkən ola bilər. Xidmət sahəsinə, kollektivin üzünə qoyulmuş vəzifələrə uyğun psixoloji hazırlığın təmin edilməsində psixoloqların üzərinə ciddi məsuliyyət düşür.

Səmimiyyətlə qeyd etmək lazımdır ki, ordu quruculuğunun müasir mərhələsində ordu psixoloqları bu istiqamətdə ciddi addımlar atırlar və nəticələrinin müsbət olduğu haqda yetərinə nümunələr var. Belə ki, mütəmadi olaraq psixoloji iş üzrə zabitlərlə seminarlar təşkil olunur. Müxtəlif ölkələrdən dəvət olunmuş peşəkaraşit psixoloqlar tərəfindən təlimlər, seminar və işçi görüşlər keçirilir. Yerli psixologiya mərkəzləri ilə qarşılıqlı əlaqələr yaradılır. Hal-hazırda orduda qardaş Türkiyə və digər inkişaf etmiş ölkələrdə hərbi psixoloq ixtisası üzrə təhsil almış peşəkaraşit zabitlər xidmət edirlər.

Qabaqcıl təcrübə əsasında qazanılmış nailiyyətlər gündəlik tətbiiq ediləcəkdir. Psixoloqlar əsgər heyəti ilə birlikdə təlimlərə qatılır, atəş çalışmaları iştirak edir, çöl və kazarma şəraitində onların davranışlarını müşahidə edirlər. Müşahidələr, anonim sorğular, fərdi söhbətlərin nəticələri və komandir heyətinin məlumatları əsasında psixoloji işin istiqaməti planlaşdırılır. Qrup və fərdi konsultasiyalar təşkil olunur. Görülən bütün işlər orduda döyüş qabiliyyətinin artırılması və qorunub saxlanılması üçün nəzərdə tutulub.

Sonda bir daha qeyd etmək istərdik ki, hansı sahədə və hansı kollektivdə çalışmasından asılı olmayaraq koqnitiv terapiya insanların həyat və fəaliyyətinin, peşəkaraşit keyfiyyətlərinin yaxşılaşdırılması, həmçinin daha sağlam emosional balansın yaradılması üçün əvəzolunmaz bir vasitədir.

Amil MƏHƏRRƏMOĞLU
hərbi psixoloq



Maraq dünyamız

Alimlər: Marsın dərin qatları maye su okeanlarını saxlayır



NASA-nın "InSight" Marsa eniş aparatının məlumatlarından istifadə edərək, aparılan tədqiqatın dərc olunan nəticələri dördüncü planetin səthinin dərin qatlarında maye suyun olduğuna dair dəlillər göstərir, orada həyat axtarışını inkişaf etdirir və Qırmızı planetin qədim okeanlarında nələrin baş verdiyinə işıq tutur.

2018-ci ildən Qırmızı planetdə olan eniş aparatı dörd il ərzində seysmik məlumatları ölçüb, zəlzələlərin planetin səthinə necə silkələdiyini araşdırıb, Marsın dərin qatlarında hansı materialların və ya maddələrin olduğunu müəyyənləşdirib. Bu məlumatlara əsaslanaraq, tədqiqatçılar maye suyun çox güman ki, planetin dərinliklərində olduğunu təsbit ediblər. Su həyat üçün vacib hesab olunur və geoloji tədqiqatlar göstərir ki, planetin səthində 3 milyard ildən çox əvvəl göllər, çaylar və okeanlar olub.

Tədqiqatın müəlliflərindən biri, Kaliforniya Universitetinin San Dieqo Okeanoqrafiya İnstitutundan Vaşan Rayt qeyd edib: "Yer kürəsində kifayət qədər su və enerji mənbələrinin olduğu, planetimizin dərinliklərində mikrobların mövcudluğunu bilirik. İndi məlum olur ki, həyat üçün vacib olan maddələr Marsın yeraltı qatında da mövcuddur".

Tədqiqat Marsın səthinin 11,5 kilometr ilə 20 km altındakı suxurlarda böyük maye su anbarlarının "InSight" aparatı tərəfindən ölçüldüyünü ən yaxşı şəkildə izah edib. Alimlər qeyd edirlər ki, dərin qatlarda proqnozlaşdırılan maye suyun həcmi fərz edilən qədim Mars okeanlarında olduğu ehtimal ediləndən dəfələrlə çoxdur. Rayt deyib: "Yer üzündə yeraltı sular dəri qatlara sızıb, bu prosesin Marsda da səthin qabığından indikindən daha isti olduğu vaxtlarda baş verdiyini ehtimal edirik".

Marsın səthinin dərinliklərində olan suyu birbaşa tədqiq etmək üçün heç bir metod yoxdur, lakin müəlliflər nəticələrin Qırmızı planetdə suyun dövr etməsini anlamaq, keçmiş yerüstü suların taleyini öyrənmək, qədimdə və ya indi həyat əlamətlərinin axtarışı, planetdə mövcud olan canlıları qiymətləndirmək üçün mühüm olduğunu bildiriblər.

Tədqiqatın təfsilatı "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub. Alimlər son nəticələri Marsın tədqiqi üzrə ən böyük kəşflərdən biri hesab edirlər.

"Azərbaycan Ordusu"

Arxeoloqlar Türkiyə ərazisində Qədim Roma əsgərlərinin strategiya oyunlarının izlərini aşkar ediblər



Arxeoloqlar Türkiyənin Karabük vilayəti ərazisində, Hadrianopolis adlanan antik şəhərin xarabalığında Qədim Roma əsgərlərinin strategiya oyunlarının izlərini aşkar ediblər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, arxeoloqlar təxminən 1600 il əvvəl Qədim Roma əsgərləri tərəfindən

istifadə edilmiş güman olunan iki oyun parçası tapılıb. Bu kəşf Hadrianopolisin təkcə mədəniyyət mərkəzi deyil, həm də Roma imperiyasının strateji hərbi anklavı olması nəzəriyyəsini gücləndirir.

Professor Ersin Çelikbaşın rəhbərlik etdiyi ekspedisiya linzavari parçaların birində dördqollu simvol, digərində isə, səkkizqollu işarə ilə bənzərsiz qravuralarla bəzədilmiş parçaları tapıb. O deyib: "Ehtimal etmək olar ki, həkk olunmuş bu simvollar olan parçalar oyunçuya öz hərbi əməliyyatlarının strategiyasını müəyyənləşdirməyə kömək edirdi". İşarələr göstərir ki, parçalar əsgərlərin əyləndiyi oyunlarda istifadə edilməklə yanaşı, həm də hərbi təlim üçün alət kimi xidmət edirmiş.

Çelikbaş oyun fiqurlarının böyük ehtimalla nörd oyununa bənzəyən "Duodecim Scripta" və ya oyunçuların mühasirəyə alaraq rəqibinin fiqurlarını tutmağa çalışdığı "Ludus Latrunculi" üçün istifadə edildiyini bildirib. O "IFLScience" nəşrinə müsahibəsində əlavə edib: "Bu kiçik tapıntılar bizə göstərir ki, hərbi hissələr Hadrianopolisdə uzun illər varlığını qoruyub saxlayıb. Parçalar Hadrianopolisdə yerləşən hərbi hissənin təxminən 200 və ya 300 il fəaliyyət göstərdiyini sübut edir.

İ d m a n

Azərbaycan güləşçiləri reyting turnirində daha iki medal qazanıblar

Xorvatiyanın paytaxtı Zaqrebə keçirilən reyting turniri davam edir.

Azərbaycanın daha 3 güləşçisi "Zaqreb Open"də mübarizə aparıb.

Sərbəst güləş üzrə yığmanın 92 kiloqramda çıxış edən üzvləri fəxri kürsüyə qalxıb. Osman Nurmaqomedov israili Uri Kalaşnikov (5:0) və slovakıyalı Boris Makoevə (4:0), Abubakr Abakarov isə iranlı Mohammadmobin Azimi (6:5) və gürcüstanlı Luza Tsertsvadzeyə (11:11) qalib gələrək yarımfinala yüksəlib. Yığma üzvləri yarımfinalda qarşılaşıb. Abubakr 6:5 hesabı ilə qalib gələn Osman finala yüksəlib. Nurmaqomedov hələdici görüşdə iranlı Amirhüseyn Firuzpurbanpeyə 4:11 hesabı ilə uduzub və gümüş medalı boynundan asıb. Abakarov isə Makoyevi 9:2 hesabı ilə üstələyərək bürünc medal qazanıb.

Qadın güləşi üzrə millinin üzvü Elnurə Məmmədova (55 kiloqram) macarıstanlı Gerda Terekə 13:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlsə də, finalın bir addımlığında kanadalı Samanta Stüarta uduzub - 1:12. Elnurə bürünc medal uğrunda görüşdə macarıstanlı Roza Şenttamasi ilə üz-üzə gəlib və "tuş"la məğlub olub.



Azərbaycan badminton millisinin Bakıda keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub



Badminton üzrə Azərbaycan milli komandası Bakıda ilk dəfə keçiriləcək qarışıq komandaların Avropa çempionatına hazırlaşır.

Hazırda yığmanın baş məşqçisi Morteza Validarının rəhbərliyi altında 16 idmançı iştirak edir.

Fevralın 11-dək davam edəcək təlim-məşq toplanışına Cahid Əlhəsənov, Keişa Fatimə Zəhra, Məhəmmədəli Bayramlı, Edi Reski Dviçayo, Aqil Qabilov, Rəvan Niftəliyev, Ülvi Hüseynov, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanayeva, Həcər Nuriyeva, Dikki Dvi Pangestu, Nigar Səmədova, Murad Şaban-zadə, Əmirxan İmanov və Nəzrin Mehralızadə cəlb olunublar.

Qeyd edək ki, fevralın 12-16-da Bakı İdman Sarayında təşkil olunacaq Avropa çempionatında Danimarka, İspaniya, İngiltərə, Fransa, Almaniya, Çexiya, Niderland və Azərbaycan olmaqla, ümumilikdə 8 komanda mübarizə aparacaq.

Məşhur futbolçu karyerasını başa vurub

Braziliya millisinin və İspaniyanın "Real Madrid" komandasının sabiq futbolçusu Marselo peşəkar karyerasını başa vurub.

Məşhur müdafiəçi 37 yaşında futbolla vidalaşıb.

Karyerası ərzində 15 il "kral klubu"nun formasını geyinən Marselo 546 oyunda 38 qol və 103 məhsuldar ötürmə ilə yadda qalıb. Madrid təmsilçisinin əfsanələrindən hesab olunan veteran futbolçu bu komandada ümumilikdə 25 titul qazanıb. Onların arasında 5 Çempionlar Liqası kuboku da var.

Qeyd edək ki, Marselonun son klubu ölkəsinin "Fluminense" kollektivi olub.



AZƏRTAC-ın materialları əsasında

Xəbərlər: hadisələr, faktlar

Pakistanda terror aktı nəticəsində üç polis ölüb, beşi yaralanıb

Pakistanda nəzarət-buraxılış məntəqəsində törədilən terror aktı nəticəsində üç polis ölüb, beşi isə yaralanıb.

Hücum Xayber Paxtunxa əyalətinin şimal-qərbindəki Karak rayonundakı polis idarəsində baş verib.

Polis idarəsindən verilən məlumata görə, polisin cavab atəşindən sonra terrorçular ağır silahlarla hücumu keçib, hadisə yerindən qaçıblar. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Hüquq-mühafizə orqanları ərazidə əməliyyat-axtarış tədbirlərinə başlayıb.



İran PUA daşıyan ilk hərbi gəmisini təqdim edib



İran çoxsaylı pilotsuz uçuş aparatlarını (PUA) daşıya bilən "Şəhid Bağeri" adlı hərbi gəmisini təqdim edib.

İRNA agentliyi xəbər verir ki, döyüş gəmisi təkə dronların daşınmasını həyata keçirmir, həm də kəşfiyyat xarakterli PUA-ların idarə olunması üçün zəruri avadanlıqla təchiz edilib.

Hərbi gəminin əsas xüsusiyyətləri arasında onun bir istiqamətə əlavə yanacaq tələb edilmədən 22 min dəniz mili boyunca məsafəni qət edərək döyüş tapşırıqlarını yerinə yetirməsidir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Primorsk-Axtarsk" aerodromuna zərbə endirilməsini təsdiqləyib

Fevralın 6-na keçən gecə Krasnodar diyarında "Primorsk-Axtarsk" hərbi aerodromuna zərbələr endirilib. Partlayışdan sonra obyektə yanğın başlayıb. Əməliyyat Ukrayna SQ-nin (USQ) Pilotsuz Sistemlər Qüvvələri ilə Ukrayna Müdafiə Qüvvələrinin digər bölmələrinin birgə fəaliyyəti çərçivəsində keçirilib.

Bu barədə USQ Baş Qərargahı xəbər verir.

Hərbi strukturun qeyd edilib ki, Rusiyaya məxsus "Primorsk-Axtarsk" aerodromu aviasiya vasitələrinin operativ baza obyektidir.

"Obyekt "Shahed" PUA-ların saxlanması, hazırlanması və Ukrayna ərazisi istiqamətinə buraxılması üçün istifadə edilir. Burada, həmçinin Zəparoye və Xerson əyalətlərində tapşırıqları yerinə yetirən aviataxniki vasitələrə xidmət göstərilir", - deyə Baş Qərargahdan bildirilib.

Zərbələrin hədəfə dəydiyi və partlayış baş verdiyi təsdiqlənib, həmçinin yanğın baş verib.

Baş Qərargahdan vurğulanı ki, Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi obyektlərə zərbələrin endirilməsi üzrə əməliyyatlar davam edəcək.



AZƏRTAC-ın materialları əsasında

Məsul katib

mayor
Ceyhun CƏFƏRLİ

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98;
Məktublər şöbəsi: (012) 510-64-28.

Ünvanımız

Bakı şəhəri, Yasamal rayonu,
Şəfaət Mehdiyev küçəsi 144,
"Qızıl Şərq" hərbi şəhərciyi

Qəzetin hesabı

Nərimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində səhifələndirilərək həftədə iki dəfə (III və VI günlər) Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının mətbəəsində hazırlanmış diapositivlərdən çap olunur. Təqdim edilən olyazmalara rəy verilmir, müəllifə qaytarılmır. Qəzeti Müdafiə Nazirliyinin rəsmi internet sahifəsindən (www.mod.gov.az) oxuya bilərsiniz.

Növbətçi

baş leytenant
Elçin İMANOV

Lisensiyaya № 361
Sifariş № 26
Nüsxə 3663